



MEYXOŞ ABDULLAH

ÇƏKİ DASI...

(hekayə)

O, atamın anası idi. Onu hamımız "nənə" deyə çağırırdıq. Ağlımız kəsənə qədər onun adının nə olduğunu bilməmişdi. Elə zənn edirdik ki, onun adı elə əzəl-binədən Nənədir. Evdə təkcə atam ona "bacı" deyirdi. Atamızın ona nəyə görə "bacı" dediyini hələ indinin özündə də anlaya bilməmişəm.

Ona "nənə" dediyimizə görə öz anamızı adıyla çağırırdıq. Anamız isə bundan bərk hırsınları: "Heç olmasa həyət-bacaya adam gələndə məni adımla çağırmayın, ay sizin boynunuz sınmamasın", deyə bizi danlayardı.

Lap böyük olana qədər elə bilirdik ki, bizi dünyaya qoca nənəmiz gətiribdir. Öz anamızə o qədər də qanımız qaynamazdı. Çünkü o, həm bizi danlayırdı, həm də çox vaxt iş-güç görəndə deyinərdi. Ona görə də, bir dərd-sərimiz olanda sözümüzü nənəmizə deyerdik. Anamızı da istəyirdik, amma nənəmiz qədər yox, nənəmiz bizim üçün çox şirin idi.

Çox sonralar öyrəndik ki, nənəmizin adı Ağca imiş. Qonum-qonşu, qohum-əqraba ona "Ağca nənə" deyərdilər. Kənddə hamidan yaşılı idi. Onun yaşıdları çoxdan dünyasını dəyişmişdilər. Həddən artıq göyçək arvad idi, üz-gözündən nur töküldü. Allah onu, elə bil xoş gündə, xoş saatda yaratmışdı. Ağ, bir azca uzunsov sifəti, nazik qaşları onu elə gözəl göstərirdi ki... Geyim-kecimi nimdaş olsa da, həmişə tər-təmiz olardı. Paltarlarının cırıq-sökük yerlərini elə səliqə ilə tikib, yamayardı ki, vurulmuş yamaq həmin paltara, sanki bir az da yaraşq verirdi. Üst-başından həmişə güləb iysi gəlirdi. Başımızı onun dizinin üstə qoyub mürgüleyəndə, hardasa güllü-çiçəkli sehirli bir aləmə düşmüş kimi özümüzü hiss edirdik.

Üstü xırda, güllü köynəyinin yaxası boğazına qədər düyməli olurdu. Yayın, lap cirramasında belə yaxasının düymələrindən heç bircəciyini də açmazdı. Adam ona

baxanda darixardı, elə bilərdi ki, o güclə nəfəs alır. Uzun, taxtalı tumanı ayağının altında yerlə sürünerdi. İş görən zaman isə, tumanının ətəyini dürgələyib qurşağına elə keçirərdi ki, elə bilərdin əyninə enlibalaq şalvar geyinibdir. Yaşı səksəni haqlasa da, çox gözəl qədd-qaməti vardı. Ayda bir dəfə saçlarına xına qoyduğundan, çox da uzun olmayan seyrək saçları qıp-qırmızı rəngdə olardı. Saçlarının qırmızılığı ağ, nazik sifətinə elə yaraşq verirdi ki...

Həmişə qəmli görünərdi, onun gülməyini heç xatırlamırıam. Həyət-bacada dolananda, iş-güç görəndə də fikirli olardı. Elə bil, dünyanın bütün dərd-sərini nənəmiz çəkirdi. Bəzən dəqiqələrlə gözlərini bir nöqtəyə dikib, elə dərin fikirə gedərdi ki, elə bil qızıl dolu gəmiləri dəryada qərq olubdur. Fikirdən ayılanda da, elə dərindən köksötürərdi ki, arvadın quru sinəsi az qalırdı ki, qalxıb çənəsinə toxunsun.

Ayda, nüdrətdə bir dəfə hırsınlardı. Onda da ev adamlarından hansısa qəbaətli bir iş tutanda. Yaziq arvad hırsını həmin adama deyil, özünə tökərdi. Görərdin, həmin günü çörək yeməzdi. O çörək yeməyəndə də, elə bilərdik, bu dəqiqə dünya tar-mar olub dağılacaqdır. Biz uşaqlar hərəmiz evin bir küncünə çəkilib xisin-xisin ağlayardıq. Bu halmiza dözməyib süfrəni salar, bizim yeməyimizi qablara çəkib: "siz yeyin, mən də yeyəcəyəm", deyərdi.

Onun bu sözlərindən sonra başımızı aşağı salıb, ximər-ximir yeməyimizi yeyərdik. Amma sonradan baxıb görərdik ki, nənəmizin özünə çəkdiyi yemək süfrənin bir qıraqında qalıb, soyuyaraq buza dönübdir.

Gözütox arvad idi, heç bircə dəfə də görmədik ki, özü üçün ürəyi istəyən bir yeməyi bişirib yesin. Həmişə özünə hamidan az yemək çəkərdi, amma elə şirin-şirin yeyir-

di ki, adam ona baxanda yenidən iştahı açıldı. Yemək üstünə gələn qonum-qonşuya, uşaq-muşaşa həmişə öz yeməyindən pay verərdi və məcbur edərdi ki, o yeməyi mütləq yesin.

Uşaq vaxtlarımız iddi. Evimiz yol qırığında olduğuna görə hər an çağırılmamış bir qonaq peyda olardı. Bir gün də belə vaxtların birində, günorta vaxtı yemək yeyirdik. Hami yeməyini yeyib qurtarsa da, mən qabımada olan bir tikə ətlə micillanırdı. Əti gah o tərəfə, gah da bu tərəfə aşıraraq onu iştahla yeməyə hazırlaşdım. Elə bu vaxt bizim evdən evləri bir-iki ev o tərəfə olan Zəri arvad qapını açıb içəri girdi. Onun belində bir kötməcə qız uşağı da vardi. Uşaq yun adyal şalla möhkəm-möhkəm arvadın belinə sarılmışdı.

Zəri arvad evə girən kimi uşağı belindən açıb yerə qoydu. Uşaq yerə qoyulan kimi iməkləyə-iməkləyə mənim qabımı tərəf cumdu. Mən qabı ikiəlli qamarlayıb, dırşəyimlə uşağı kənara itəldim. Uşaq çox sırtıq uşaq idi. Məndən əl çəkməyərək paltarımdan yapışb ayaq üstə durdu və yenə də qaba tərəf əl uzatdı. Bu vaxt nənəm yaxınlaşış qabdakı o bir tikə əti götürüb uşağın əlinə verdi. Qarınqulu uşaq əti göydəcə qapıb ağızına basdı və başladı yeməyə. Elə bildim bədənimdən qoparılmış ətimi yedi o uşaq. Mən elə bərkədən hönkürdü ki, səsimə evdəkilər hamısı diksindi. Nənəm ehmalca gəlib mənim qolumdan yapışdı və dartıb evdən bayıra çıxartdı.

-Sənə neçə dəfə demişəm ki, qabağına yemək gəldi tez ye, yoxsa qonun-qonşu uşağı gəlib yeyər. Bax, canın da var, indi ye azarımı...

O hadisənin üstündən gör neçə bir müddət keçib, mən indinin özündə də, istər məclisdə olsun, istərsə də evdə hamidan qabaq yeməyimi yeyib qurtarıram.

Nənəm acliq illərini gördüyüne görə çörəyin necə böyük nemət olduğunu bilirdi. Həmişə də deyərdi: "Allah sizə o günləri göstərməsin. Adamlar az qalırdılar ki, lap bir-birlərinin ətini də yesinlər. Tərə-mərə yeməkdən adamın içi de üzülmüşdü".

Biz uşaq idik, acliq illərini görməmişdik. Ona görə də, onun nə dediyini qədərince anlaya bilmirdik. Bize elə gəldirdi ki, nənəmiz bizə nağıl danışır.

Sakitliyi çox sevirdi. Qonum-qonşu bir dəfə də olsun onun ucadan danışdığını eşitməmişdi. O, az danışardı. Bir söz deyəndə də, adamı yanına çağırıb, əlini ehmalca onun çıynıñə qoyaraq, az qala qulağına piçıldayırmış kimi sözü deyərdi. Onun sözləri o qədər sehirlydi ki, elə bil adamın qulağına dua oxuyurdu.

Anam bizi danlayıb, dansayanda nənəmiz harayıımıza yetər və əlini ağızının üstə qoyub: "Ay bala, səsin özüvə xoş gəlməsin. Bir az yavaş danış, yoldan ötən olar", deyərdi. Onun bu sözlərindən sonra evdə sakitlik yaranardı.

Çox təmizkar arvad idi, stəkan, nəlbəkini, qab-qacağı ocaqdan götürdüyü küllə, o qədər sürtüb, təmizləyirdi ki, qab-qacaq onun əlində par-par parıldayardı. İllah ki, stə-

kanları yuyanda. Qəribə stəkan yumağı vardi onun. Barmaqlarının qoşalaşdırıb stəkanın içində salar və onu sağasola firladardı. Tər-təmiz yuyulmuş stəkan onun əlində elə xartılııyla səs çıxardı ki, elə bil kim isə rəndə ilə taxta yonurdu. O səs hələ indinin özündə də qulaqlarından getməyibdir. Səliqə, səhmana o qədər fikir verən idi ki, hətta, həyətdəki itin yalağını da sürtüb, təmizləməmiş ora yeməkdən, yaldan tökməzdı.

İki otaqlı, bir də uzun, dar dəhlizli olan birmərtəbəli evimiz həmişə səliqəli olardı. Ayda bir dəfə evi, eyvanı sarışırə deyilən və kəndin kənarındaki qayalıqdan daşıyb gətirdiyi sarı rəngdə olan torpaqla şirələyərdi. Gök ot, xırda saman qarışıığıyla hazırladığı və bir neçə gün qıçırtdıqdan sonra araya-ərsəyə gələn palçığın iyi adama elə xoş gəlirdi ki.

Novruz bayramında isə ağışırə deyilən palçığa bir az da hil qatıb ev-eşiyin divarlarını suvayardı. Ağ şirəylə suvanmış ev elə gözəl görünərdi ki... İllah ki, yay vaxtları pəncərədən süzülüb ev düşən gün işığının qızılı şüaları divarın ağ rəngini bir az da ecazkar göstərərdi. Ayağımızın altındakı həsirdən, palazdan qalxan narın toz dənəcikləri pəncərədən düşən günəş şüasının altında sanki xırda kəpənəklər kimi uçuşardı. Biz uşاقın siraya düzülərek ağızımızı geniş açıb o qızılı şüanı, guya uda-uda pəncərəyə qədər bir-birimizi itələyərək basırıq salardıq. O vaxta qədər ki, hansımızın başısa, dəyib pəncərənin şüşəsini sindirana kimi. Ondan sonra xurd düşüb kirimişcə evin kunc, bucağında oturub, səbirsizliklə cəzamızı veriləcəyini gözləyərdik.

Bəxtimiz onda çəkirdi ki, bu cəzani bizə nənəmiz verirdi. Ya, odun daşıtdıracaqdı, ya tövlənin arxasındaki mal peyinini bostan yerinə yaydıracaqdı, ya da ki, evin banına çıxardıb illərlə qalaqlanmış göyərçin, sərcə zilini süpürdürcəkdi.

Nənəm üçün fərqi yox idi, pəncərənin şüşəsini kim sindiribdir. Cəzani hamımız çəkməli idik. Onun bu cəza üsulunu illər sonra hərbi xidmətdə olarkən anladım. Kazarmanın şüşəsini kimsə sindirmişdi. Şüsəni sindiran əsgər əməlini boynuna almaq istəmirdi. Onun qəbahətini görənlər isə, əsgər yoldaşlarını satmaq istəmirdilər. Ona görə də, bütöv bir polk səhərə qədər yatmayıb, ayaqüstə yuxusuz qaldıq. Mən onda anladım ki, mənim savadsız nənəm, dünyaya meydan oxuyan sovet generallarından da çox bilirmiş...

Ağca nənəmizin gecə nə vaxt yatıb, səhər nə vaxt oyandığını heç birimiz görməmişdik. Heç birçə dəfə də onun yatıb yuxuya qaldığının şahidi də olmamışdıq. Yuxudan ayılanda onu həyət-bacada ora-bura vurxunan görərdik. Adəti idi, şübh tezdən hamidan qabaq yerindən qalxar, dəstəmazını alıb, namazını qılardı. Onun piçiltiy-la dediyi sözlər, etdiyi dualar, elə bil qeybdən gələn sirlili-sehirlili sözlər idi. Hər kəlməsi adamı ovsunlayırdı. Dua edən zaman həmişə ağlayırdı. Yanağından süzülən göz

yaşları çənəsində gilələnər, sonra da damcı-damcı dizlərinin üstə tökülərdi. Tək-tək hamımıza dua edərdi. Dərbələdan uzaq olmağımız üçün Allaha yalvarardı. Dualarının sonunda isə özünə dua edərdi. Özünə etdiyi dua çox qəribəydi. Deyərdi: "İlahi, səndən çox ömür istəmirəm, verdiyin bu ömüre də şükür. Amma mənim axırımı xeyirli et, məni dilsiz, ağızsız, əlsiz-ayaqsız edib kimsəyə möhtac etmə. Məni ayaqüstə öldür, yorğan-döşək möhtacı etməginən".

Cox imanlı arvad idi bizim Ağca nənəmiz. Əl-ayağı bərkətliydi. Əlini nəyə vursaydı o şeyə Allah o qədər bərkət verirdi ki.

Qapıda mal-qaramız çox idi. Mal-qaranın sağılması, yerbəyer edilməsi onun əlindən gəlib gedərdi. Həftədə iki dəfə nehrə çalxayardı. Nehrənin suynu da sübh tezdən gedib kəndin yuxarı başındaki "Alçalı" bulaqdan gətirərdi. Bulağa, camaat yuxudan oyanmamış, səhərin gözü çırtlayanda gedərdi. Deyərdi ki, nehrənin suyu gərək bulağın əl dəyməyən ilk suyu olsun ki, yağı bol düşsün. Nehrəni də özü çalxalayardı. Qoyun dərisindən olan bir parça yunlu dərini nehrənin altına atardı ki, nehrəyə daşdan-zaddan ilişib bir xətər toxunmasın. Heyva budağın dan bir çubuğu da vardi, həmişə əldəyməz bir yerdə, təmiz parçanın arasında saxlardı. Nehrə çalxalayarkən arada o çubuğu nehrənin "güləfə" yerindən içine salar və yanın düşüb-düşməməsini yoxlayardı. Necə ki, çubuğun hər tərəfinə yağı yapışdı, onda bilərdi ki, nehrə hazırlır. Qabaqcadan yuyub hazırladığı vedrə, ləyənə boşaldardı nehrənin ayranını. Ayranın üzərində topa-topa üzən yağı yığıb, ovuclayar ayrıca qaba qoyardı. Gözləyərdik, nehrənin yağı hazır olan kimi biz uşaqlar da hərəmiz əlimizə bir parça çörək alıb nehrənin yanında boy sırasıyla düzülərdik.

Əlimizdəki çörəyin üstünə yağı elə səliqə ilə yaxardı ki, elə bil, adamın ürəyini qidiqlayardı. O yağı-yaxmacı dünyadan ən şirin matahi idi bizim üçün. Nehrə çalxalanarkən onun ağızına bağlanılmış sələdən qopan "gup-gup" səsləri hələ də qulağımdan getməyibdir.

Heç yadımdan çıxmaz. Bir dəfə nənəmin yuyub, təmizləyərək qurumaq üçün çəpərin yanına, xəlvət bir yere qoysduğu nehrəni daşla vurub sindirdim. Elə bil nehrəni yox, arvadın ürəyini çilik-çilik etdim. Nehrənin paralanıb, iki yerə bölündüyüünü görəndə arvad dizə çöküb hönkürdü və bircə bu sözləri dedi:

-İgid ölösən səni, bala.

Nənəmin mənə etdiyi qarğış kefimə dəymışdı. Günahım böyük olsa da, qəlbimdə ondan küsmüşdüm. Atam səhəri gün təzə nehrə alıb gətirəndən sonra nənəmin üzünün qırışığı açıldı və günorta yemək zamanı başımı aşağı salıb, dodaqlarımı sallayaraq, altdan-altdan ona baxdığımı görüb, yaxın gəldi və boynumu qucaqlayıb üzümdən öpdü. Kövrəlib ağladım. Tumanının ətəyi ilə göz yaşımı silə-silə:

-Ağlama, səni çox istəyirəm! - dedi.

Mızıldanaraq:

-Məni çox istəmirən. Bir nehrədən sarı mənə igid ölösən, - dedin.

Arvad gülümsədi, təkrar məni öpərək: "İgid ölmək hər kişiyə qisməti olmur, bala. - Dedim ki, o nağıllardakı igidlər var ha, onlar kimi olasan da, yəni".

Cox-cox sonralar, başımız müsibətlər çəkəndə, torpaqlarımız işgal olunub, el-obamiza şəhid tabutları gələndə başa düşdüm ki, nənəm mənə qarğış yox, alqış edibdir. Sən demə, igid ölmək hər kəsə nəsib olmurmuş... Mənim yazıq nənəm, ağıllı nənəm...

Nənəmgül yatan otağın bir küncündə bəzəkli, qədim bir sandıq vardı. Sandığın üç qifil yeri olsa da, nənəm heç vaxt sandığın ağızına qifil vurmazdı. Ona görə ki, biz onun qorxusundan, nəinki sandığın ağızını açmağa, heç sandığa yaxınlaşmağa belə cürət etməzdik. Arada nənəm özü sandığı açıb oradan bir şey götürəndə, biz uşaqlar ari pöhrəsi kimi dövrə vurub nənəmizinn başına toğalaşardıq. İlahi, sandıqdan elə gözəl iyə gələrdi ki, adam bir anlıq huşunu itirmək vəziyyətində qalırdı. Gülab, naftalin və ətir qoxulu iyələr bir-birinə qarşışaraq adəmin ruhunu canından alıb, sanki göylərə aparardı.

Öz gözlərimlə görmüşdüm, sandıqda nənəmin bir saçıqlı şalı, üç ədəd kalağayı vardı. Kalağayının biri ağ, qiraqları butalı olanın, nənəm həmişə toya, xeyir işlərə gedəndə başına bağladı. O biri kelağayı "noxudu" kelağayı deyilən kelağayı idi ki, onu da elə belə qonşu-bacaşa gedəndə bağladı. Zil qara bir kelağayı da vardi ki, onu da iraq olun, yasa, hüzrə gedəndə başına örtərdi. Hər üç kələyəyi nənəmə çox yaraşdırıcı. İllah ki, ağ kələğayı, nənəmi elə gözəl göstərərdi ki, böyük bacım demişkən, adam ona baxanda şışərdi.

Nənəmin sandığında bir-iki dəst xeyirə, şərə geyinmək üçün paltarları da vardi. Bu paltarları elə səliqəylə qatlayıb sandığa qoyardı ki, elə bil bir də heç vaxt o paltarlara əl vurulmayacaqdı.

Sandıqda bir daraq, bir də gözəl naxışlarla bəzədilmiş güzgü də vardi. Onlar həmişə paltarların altında olardı. Yalnız bircə dəfə, böyük bacımın toyunda gördüm ki, nənəm o güzgüyə baxa-baxa saçlarını darayıb. Amma ciyinləri titrəyirdi, deyəsən o ağlayırdı. Anamın dediyinə görə, daraqla güzgü babamdan nənəmə yadiğar qalıbmış. Böyük bacımı uşaqların hamisindən çox istəyirdi nənəm, yəqin arzusu varmış ki, onun toyunda abırlı-başlı bəzənib, düzənsin.

Nənəm ölü gününə kimi oruc-namazından əl çəkmədi. Xəstə olan vaxtlarında da namaz qıllar, orucunu tutardı.

Heç yadımdan çıxmaz, yayın qorabışırən ayı idi. Havalər çox isti keçirdi. Orucluq ayı həmin yaya düşmüşdü. Nənəm oruc idi. Amma iş-güçündən də əl çəkmirdi. Nəxud, mərcinin yolunan vaxtı idi. Dünəndən evin böyrün-

dəki bir parça yeri təmizləyib, ora noxud yolub tökmüşdü. Günün altında quruyub, qabığından çırtlayan noxudu döyüb,sovurub yiğisidirmalıydı.

Dərz-dərz tökülmüş noxud yiğini kiçik bir təpəni xatırladırı. Nənəmin iri bir toxmağı da var idi. Biz uşaqların o toxmağa gücümüz güclə çatardı. Nənəm isə onu başının üstünə qaldırar və qalaq-qalaq qalaqlanmış noxud dərzlərinə endirirdi. Hər zərbə endiriləndə, noxudlar qinalanıb etrafa səpələnərdi. Nənəmizlə biz uşaqların bir sövdələşməsi də vardi, xırman deyilən, şirələnmiş sahədən noxud kənarə düşsəydi o bizim idi. Biz uşaqlar həmin noxudları qablara yiğib günün sonunda nənəmizə verirdik. O da bizə pensiyasından beş-on qəpik pul verərdi.

Həmin gün çox möhkəm isti vardi. Günəşin yandırıcı şüası adamın sir-sifətini qarsıtmışdı. Belə istidə oruc tutmuş nənəmizin birdən-birə ürəyi dayandı və o, üzüqoylu noxud dənlərinin üstə yixildi. Biz qışqırdıq. Səsimizə qonum-qonşular töküllüşüb gəldi, nənəmizin üz-gözünə, si-nəsinə su töküb aylıtdılar. O, gözlərini açıb özünə gələndə qonum-qonşandan bircə bunu soruşdu:

-Siz Allah, mənə su içirdib, orucumu batıl etmədiniz ki?!.. Məni günaha batırmadınız ki?!..

Qonşular and-aman etdilər ki, belə iş olmadı, sənə su içirtmədik. Ondan sonra nənəm arxayımlaşıb, "Şükür sənə, ilahi", dedi.

Həyətimizdə "peşkar" deyilən bir yer vardi. Ora xırman yeri də deyirdik. Taxılı oraqla, dəryazla biçdikdən sonra, dərz vuraraq daşıyb həmin xırman yerinə tökərdik. Sonra ata qoşulmuş vəli taxılın üstə dövrə vurduraraq, onun buğdası çıxana qədər döyərdilər.

Biz uşaqlar da, növbə ilə vəlin üstünə minərdik. At yorta-yorta getdiyindən biz də vəlin üstə nehrə kimi çal-xalanardıq.

Toz-torpağa batsaq da, vələ minmək bizə özgə ləzzət verirdi. Xırman vaxtı hünü deyilən xırda bir həşarat vardi, gözlə güclə görünərdi. Amma adamın üz-gözünü elə dalayardı ki, deyərdin, bəs, adamı eşşək arısı çalır. Nənəm həmişə deyərdi ki, nə yaxşı bu hünüyə Allah boy-buxun verməyib, yoxsa öldürmədiyi adam qalmazdı. Belə vaxtlarda nənəm mis kasada nöyüt gətirər və əskini nöyütə batırıb bizim boyun-boğazımıza sürtərdi. Nöyütün iyinə hünülər adama yaxın gəlməsə də, amma boyun-boğazımızı nöyüt yandırıb dərisini qızardardı.

Taxıl dərləri döyülib başa çatdıqdan sonra, axşam-çağı onu nənəm sovurardı. İri mis məcməyiyyə taxılı doldurub başı üzərinə qaldırar və silkoləyə-silkoləyə yelə verərdi. Bir mahnısı da vardi, taxılı sovura-sovura oxuya: "Yel baba, yel baba, de hardasan, gəl baba..."

Qəribədir, nənəmin bu sözlərindən sonra, hardansa külək peyda olar və nənəmin başı üzərinə qaldırdığı məciməyidəki taxılın samanını, çör-çöpünü elə süpürüb apardı ki... Buğda sovrulandan sonra onu xəlbirə vurardılar. Yaziq nənəm bunların hamısını özü edərdi, ta buğda

kisələrə yiğilib, "əlyeri" deyilən dama daşınana qədər.

Anam ildə dünyaya bir uşaq gətirdiyinə görə daima əliuşaqlı olardı. Doğduğu uşaq ayaq açıb yeriməmiş, yənə də anamın qarnı burnuna dəyərdi. Anam doqquz uşaq dünyaya gətirmişdi. Uşaqların çoxu da qız idi. Atalar sözüdür, deyir: "kasıbin arvadı dişi, inəyi erkək doğar, varlığın isə arvadı erkək, inəyi dişi doğar".

Anam hər qız uşağı dünyaya gətirəndə atam deyinərdi. Atamin deyinməyi nənəmin xoşuna gəlməzdı. "Naşükürlük etmə, bala, ailələr var, o qızın çölə atılan dırnağına gəzir. Allaha acıq gedər, belə nasaza sözlər danışma", deyə atama məzəmmət edərdi.

Atam da nənəmin bu sözlərindən sonra bir daha bu barədə söhbət açmadı.

Qış vaxtları evimizin içindən həmişə nəm əski iyi gələrdi. Çöl-bayır şaxta-sazaq olduğuna görə, yeni doğulan uşaqın əski-üsküsünü evin içində, sobanın yaxınlığında divara bərkidilmiş ipdən asardılar. Sobanın istisi dəyib, qurutduğu nəm əskilərin çox qəribə iyi gəlirdi evdən. Bu iyi o vaxt çox xoşlayırdım. Bu iy körpə uşaqın bələyinin iyinə oxşayırı...

Uşaqların bütün götür-qoyu nənəmizin əlindən gəlib gedərdi. Anam dünyaya uşaq gətirəndə onun doğduğu uşaqları da nənəm özü tutardı. Onun bu işdə çox böyük səriştəsi vardi. Uşaqların əksəriyyəti qış vaxtı, özü də gecəyarsı doğularılar. Kasıb yaşayan adamlar üçün bu əlavə çətiliklər yaradardı. Anamın doğacağı ayı, bəzən günü də, beş-üç gün fərqiyələ də olsa nənəm bilərdi.

-Gelin, bu ay ayındır ha, sənin... Yır-yığışını et, hazırlığını gör! - deyərdi.

Bəzən anam nənəmim təkrar-təkrar dediyi bu sözlərində inciyən kimi olardı. Açıq deməsə də, dilinin ucunda deyinib deyərdi:

-Evin tikilsin, arvad, elə bil doğan mən yox, budur. Bilirom də, hazırlığımı görmüşəm...

Anamın sancıdan divara söykənib, qıvrıla-qıvrıla necə ağladığını indinin özündə də unuda bilmirəm. Nənəm isə bir söz belə demədən, sakitcə əlləşərdi. Belə vaxtlarda o ikiqat zirək olurdu. Yaşına uyğun olmayan bir zirəklilik vardı onda. İşı cəld və səliqəli görərdi.

Biz uşaqlar yan otaqda kirimişə gözləyərdik. Uşaqın qız və ya oğlan olduğunu yenə də nənəmizin sözlərində anlayardıq. Qız olanda nənəm bir az uca səslə:

-Canın yansın sənin, bunun boyuna bax, hayçı-qarayçılığına bir bax, - deyərdi.

Uşaq anadan olandan sonra nənəm həmişə anama xəsil çalardı. Xaşılın artıq-urtuğundan biz böyük uşaqlar da yeyərdik. İçinə kəra yağı və çoxlu ədvalar qatılmış xaşılı yeməkələ doymazdıq. Elə bil doğan yaziq anamız yox, biz idik.

Doqquz uşaqın heç birinin ağ mələfəyə büküldüyünü görmədim. Onların əski-üsküsü atamızın könhə şalvar, köynəyi, bir də nənəmlə, anamın cırıq-sökük, daha kara

gəlməyən nimdaş pal-paltarları olardı. Nənəm həmin köhnə şalvar köynəyi, paltarları səliqə ilə qayçılıyib kəsər, uşaqlar üçün əski düzəldərdi.

Nənəm həm də çox savadlı türkə-çarə qadın idi. O, bizim həkimimiz idi. Yeni doğulan uşaqın ongünlüyündən sonra onu yuyundurur, sonra da burnunun üzündən, yanaqlarından, dabanından, yanından iti lezvayla qan alardı. Hələ indiyə kimi də bilmirəm bunlar nəyə görəmiş?

Uşaq vaxtı mən göy öskürək deyilən bir öskürək tutmuşdum. Bu elə bir axmaq öskürək idi ki, adamı yaxalayanda az qalırkı nəfəsin kəssin. Elə bərkdən öskürürdüm ki, az qalırkı ciyərlərim ovulub ağızından tökülsün. Öskürək tutanda adam göyərib keçirdi.

Mən öskürək tutan günün səhəri nənəm böyük bacımı bayıra səsləyib onu harasa göndərdi. Bir azdan bacım kasada süd gətirdi. Nənəm onu stekana töküb mənə içirdi. Südün dadı başqa idi. Ömrümdə belə qəribə tamı olan süd içməmişdim. Süd həm qatı, həm də bir az turşməzə idi.

O südü içən günün səhəri mənim öskürəyim xırıq kəsildi. Günortaya yaxın bacımı yanlayıb dünən mənə nənəmin içirdiyi o südü nə südü olduğunu soruştum. Axi, südü o tapıb gətirmişdi. Həm də, bacımın arada mənə baxıb bic-bic gülmsəməsi məni şübhələndirmişdi.

Bacım isə nənəmin bu barədə ona bərk-bərk tapşırığıni bəhanə gətirib susdu. Axırda, çərəsiz qalıb, nənəmin balıncıının altına qoyduğu konfeti ona verəndən sonra sırrı açacağına söz verdi. Konfeti ona verdim. Bacım əyilib qulağıma dedi ki, sənin içdiyin süd qonşumuzun eşşəyinin südüdür.

Bu sözləri bacımdan eşidəndə əhvalım döndü. O dəqiqə ürəyim bulandı. Mənim öyüməyimlə bacımın həyətə qaçmağı bir oldu.

Anam həftədə bir dəfə böyük bacımın uzun, kılkəli saçını mis kasaya tökülmüş ayranla yuyardı. Hər yuyanda da deyinərdi ki, bu boyda yekə qızsan, amma saçını özün yuya bilmirsən. Belə vaxtda nənəm əyilib az qala güclə eşidiləcək səslə anamın qulağına deyərdi: "Gəlin, başuva dönüm, sən bu evə gələndə saçını mən yumurdummu?! Nə tez yadından çıxdı o günlər? Uşaqdır da, öyrət yusun". Sonra o, dizə çöküb anamı ehmalca dirsəyi ilə kənara itələyər və bacımın uzun saçlarını toparlayıb mis kasadakı ayrana salıb isladar, sonra isə islanmış tükləri qolunun üstünə sərərək darağın iri dişleriyle yavaş-yavaş kılkəsini alardı. Saçın ki kılkəsi açıldı, daraq saçda elə axardı ki, baxanda adamin ürəyinin qidiği gələrdi. Nənəm arada darağa diqqətlə baxardı, gözünə bir şey sataşanda ayağa durub bir az nöyüt gətirər və təmiz iliq suyla qarışdırıb, lap axırda bacımın saçını nöyütlü suyla yuyardı. Bunun səbəbini nənəmizdən soruşanda isə bir söz deməzdidi... Amma bunun səbəbini bilirdik. Qonşu arvadı da qızının saçlarını nöyütləyəndə deyinə-deyinə deyərdi: "Ay səni

görüm, əlin heç yar əlinə dəyməsin, bu bit-sirkəni hardan doldurmusan e, başına?"

Çox kasib yaşayırdıq, külfət böyük idi. Amma mehriban idik. Evdə dava-dalaşın qarşısını ancaq nənəmiz alardı. İstər, biz uşaqların, istərsə də, ata-anamın davasının. Bəzən atam bir şeyi bahanə edib anama əl qaldırmaq istəyəndə nənəm sakitcə deyərdi: "Uşaqların zəhrin-bağın yarmayıñ, oturun yerinizdə!" O dəqiqə atam sakitləşərdi.

Nənəm məni çox istəyirdi.

- Sən babana oxşamışan, - deyərdi.
- Babam necə adam olub? - soruştardım.
- O çox yaxşı adam idi, - deyərdi.
- Atam da babama oxşayıb? - soruştardım.
- Yox, atan zəhəndə tuluğudur! - deyərdi.

Kasib olduğumuza görə yatacaq az olardı. Qış ayları od-oçaqdan yaman korluq çəkərdik. Nənəm belə vaxtlarda təndirdə çörəkləri bişirdikdən sonra, təndirin közünü saca yiğar və biz yatdıqlımız otağa qoyardı. Köz də bir az istilik verəndən sonra yamb külə dönərdi. Uzun qış gecəsində tir-tir titrəyərdik. Uşaqlar "başdı-ayaq" yatardılar ki, qızınsınlar. Mən isə, döşək olmadığına görə, yorğanı ikiqat edib arasına girərdim. İkiqatlanmış yorğan arasında yatanlar olubsa, yəqin anlayarlar ki, belə yatmaq çox əzəblidir. Səhərə qədər dizlərini qucaqlayaraq bir böyrün üstə yatmalısan.

Soyuqdan titrədiyimi hiss edən nənəm mənə yaxınlaşış ağızını qulağıma tutar və gülə-gülə deyərdi:

-Döz, çətinli böyüyənəcəndir. İnsallah, böyüyüb arvad alarsan, ondan sonra üzüməzsən.

Nənəmin o sözlərindən sonra içimdə, elə bil ümid işığı yanardı, bədənim qızınlardı... Mən necə qış həmin ümid işığının hesabına yola verirdim..

Nənəm imanlı və halal adam idi. Mən heç vaxt onun kiminsə dalınca danışdığını, qeybət etdiyinin şahidi olmamışdım. Bir sözü vardi, həmişə işlədərdi: "Adam gərək özünü qədrdən-qrübdən salmasın".

Çox qənaətcil arvad idi, həyət-bacamızda çoxlu toyuq-cüçə, evimizdə yavanlıq olsa da, o bizə hər şeyi cirə ilə verərdi. Qarnımız doyardı, amma gözümüz həmişə yeməyin dalınca qalardı. Əlinin duzu vardi. İstər plov bişirsin, istərsə də adicə soğansu, o qədər ləzzətli olardı ki... Yemək bölməkdə də səriştəsi böyük idi. Kimə hansı et tikəsin atacağını yaxşı bilirdi və həmişə də eyni qaydayla yeməyi çəkirdi. Zarafat deyil, on iki nəfər ailə üzvünə bir toyuğu, yaxud da cücəni bölmək asan iş deyildi.

İndinin özündə də nənəmin o vaxtlar bisirdiyi iki yeməyin həsrətini çəkirəm. Biri cüce ciğirtması idi, o biri isə soğansu deyilən bir yemək. Cüce ciğirtmasını elə bisirərdi ki, adam cücənin sümüklərini də gəmirərdi. Belə vaxta arvad gülüb deyərdi ki, ay bala, bu sümükləri gəmərib, yediniz, bəs, həyətdəki itə nə atacaqıq?

Soğansu deyilən yemək isə dadlı olsa da, uşaq vaxtı bizim ən çox zəhləmiz getdiyi yemək idi. Həftədə heç ol-

masa üç-dörd dəfə bu yeməkdən bişirərdilər. Adamın qarnı doymazdı. Bir yağda qovrulmuş soğan idi, bir də su. Yemək bişənə yaxın isə bir ədəd də yumurta çalardılar o yeməyin içində ki, dadlı olsun. Axşamçağı qoyundan, mal-dan gələn kimi birinci ocağın üstündəki qazanın ağızını açıb baxardıq. Necə ki, soğansu bişdiyini görüb hirsənər və: "ehh, yenə də soğansu", - deyib dodağımızı sallardıq. Belə vaxtlarda nənəm bizi danlayıb deyərdi:

-Qudurmayın bala, adam var ona da həsrətdir.

Uşaq vaxtı bir az qarınqulu olmuşam. Gözüm həmişə nənəmin çömçəsində olardı. Qabına atılan əlavə xirdaca ət parçası da məni sevindirərdi. Büyük bacımla qazan dibi qışmaq üstündə həmişə mübahisə edərdik. Bu mübahisəni yenə də onun sözləri kəsərdi. Belə vaxtda deyərdi ki, qazan dibi yeyən adamın toyunda yağış yağar.

Kənd uşağı oduğumuza görə yağışın, palçığın nə olduğunu yaxşı bilirdik. Guya, toyumuzda yağmasın deyə, tezçəli qazanı bir-birimizə tərəf uzadıb: "al, sən ye!" - deyərdik.

Həyətimizin bir tərəfində təndirimiz var idi. Təndiri nənəm özü qoyardı. Onun palçığını da, şirəsini də özü həzırlayardı. Bir-iki həftə palçığı qıcqırtdıqdan sonra təndiri qoyardı.

Nənəmin bişirdiyi çörəklərin ətri, iyi başqa idi. Təndirə çörək yapanda nənəm qoluna "qolçaq" deyilən, bərk parçadan düzəltdiyi əlçəkfason bir şey keçirərdi. Amma həmin qolçağın barmaqları olmazdı, elə dirsəkdən əlin üstünə qdər olan yeri tutardı. Bu da, təndirə çörək yapanda qolun təndirə yapışmasının qarşısını alardı.

Nənəm təndirə çörək yapanda bizi təndirin yanına qoymazdı. Deyərdi ki, ayağınız ağır olar, kündələr kütə gedər. Biz uşاقlar da uzaqdan durub baxardıq. Necə ki, çörəklər çıxarılib tabaxa yiğildi, nənəm axırıncı çörəkdən kəsib hərəmizə bir əlcə verərdi. Nə qədər qonum-qonşu uşاقlarının o həndəvərdə olanı olsayıdı, nənəm onları da çağırıb isti çörəkdən verərdi. Bu bizə xoş gəlməzdı. Niyə çöreyimizi onlara verib qurtarırsan, deyə nənəmizə etiraz etmək istəyəndə; "siz qələtinizi edin, oturun yerinizdə, uşaqdilar şişib, elərlər", deyərdi. Lap axırda, ağızı sulana-sulana onun əlinə baxan itimizin də payını kəsməzdı, ona da bir parça çörək atardı, "o dünyada adamın üz-gözünü cırar", - deyərdi.

Nənəm çörək bişirəndə biz uşاقlar Allaha yalvarardıq ki, heç olmasa kündədən bir-ikisi kütə getsin. Kündə kütə gedəndə təndirə yapışib qalmış qazmaq üstə davamız düşərdi.

Soyuq havalarda dövrə vuraraq, təndir üstə oturub qıçalarımızı təndirin içində salaraq ayaqlarımızı təndirin istisində isitməyin özgə ləzzəti vardi. Təndirin istisi adamın canına yağı kimi yayılırdı.

Nənəm çox ağılli, həm də, tədbirli bir arvad idi. Uşaq vaxtı çox ağlağan olmuşam. Axşamüstü, şərqarişan vaxtı, naxır kəndə töküldən məni ağlamaq tutardı. Heç bir

səbəb olmadan başlardım öz-özümə ağlamağa. Bir gün yenə də ağlamaq istərkən nənəm ehmalca mənim qolumdan yapışdı və çəkə-çəkə gətirib həyət qapısının ağızında arxasiüstə yerə yıldı. Sonra bir dizini bu qolumun üstə, o biri dizini də o biri qolumun üstə qoydu. Əyilib qapının ağızından bir qaloş parası götürdü və düz ağızının üstə vurdu. Zərbədən ağızım qanadı. Nənəm ovcunda tutduğu duzu dodaqlarının üstünə töküb bir neçə dəfə də qaloşun alıyla vurdu. Paralanmış dodaq ola, duz ola, elə bil imanım-dinim yandı. O tərgidən, bu tərgidən, bir də heç vaxt axşamçağı ağlamadım.

Bu hadisənin üstündə çox illər keçəndən sonra bir kitabdan oxudum ki, uşaq axşamçağılar bir səbəb olmadan ağlayırsa, demək, o, ata-anasının "başını yemək" istəyir. O uşaqın ağızına duz töküb, qaloşla vurmaq lazımdır ki, uşaq bu axmaq vərdişindən əl çəksin.

Təsərrüfatımız böyük idi, qara malımız, qoyun-quzumuz, həyət-bacada toyuq-cücəmiz vardi. Əkin sahəmiz də böyük idi, yay vaxtı bostanımız bol olardı. Həm kəsibçılıqdan, həm də yemədiyimiz məhsulları qonum-qonşuya satardıq.

Nənəmin bir tərəzisi vardi. Tərəzinin gözləri həsir pisələrindən hörülmüşdü. Süzülüb getməsin deyə, qiraqlarına bərk parçadan yamaq salınmışdı. Tərəzinin içində bir kiloluq çəki daşı da var idi. Bu çəki daşı qoşa yumruq boyda idi. Qap-qara çaylaq daşı idi.

Nənəm o tərəziylə bir şey çəkəndə, elə bil o tərəzidə imanını çəkirdi. Tərəzinin o həsir gözləri ki, bərabərələşdi, hə, onda arvad bir az da artıq atıb deyərdi ki, bu da halallıq olsun.

Kəndimizdə Qaraqız deyilən lal bir arvad var idi. Həmişə yağı, şori və bostan məhsullarını gəlib nənəmdən alardı. Biz uşاقlar ondan çox çəkinərdik. O həyətə girəndə kuyüb həyətdən çıxardıq. Qəribə gülüşü vardi. "pə-pəhh" deyib elə qəh-qəhə çəkərdi ki, adamın başında tükləri biz-biz durardı.

Qaraqız nənəmə çox inanırdı. Nənəm də onun dilini elə bilirdi ki... Bəzən saatlarla onların bir-biriylə "söhbət" etdiklərinin şahidi olmuşduq. Qaraqız çox diqqətci və gözdən tükqapan bir arvad idi. Hələm-hələm ona bir şeyi bəyəndirmek olmazdı. Xiyarın əyri-üyrüsünü, pamidorun kələn-kötürün seçib atar, harda malin fəri var onu tərəziyə qoyardı. Gözünü də tərəzidən çəkməzdı. Bir şey alanda dizə çökər və gözlərini tərəzinin pərsənginə elə dikərdi ki, elə bil aldığı pamidor, xiyar deyil qızıldır. Nənəm də altdan-altdan onun hərəkətlərinə baxıb, dodaqlı qımışardı.

O çəki daşı bizim evdə müqqəddəs sayılırdı. Nənəmin qorxusundan o daşa əl vurmağa cürət etməzdik. Tərəzi ilə çəki daşının evimizdə öz yeri vardi. Eyvanın küçündə, divara çalınmış mixdan asılırdı tərəzi. Çəki daşı da həmişə tərəzinin bir gözündə olardı.

Bir dəfə əriyin çeyirdəyini sindirmaq üçün o daşı tə-

rəzinin içindən götürüb həyətə apardım və bir neçə ərik dənəsinin qabığını onunla əzdim. Birdən-birə necə oldusa, çəki daşı ərik dənəsindən yayınb altdakı daşa dəydi və xirdaca, barmaq boyda bir hissə qopub yerə düşdü. Diqqətlə baxmayinca daşdan qopan yeri ayırd etmək olmazdı. Amma necə olsa, çəki daşıydı, nə vaxtsa nənəm bunu biliçəkdi.

Fəncən daşı aparıb yerinə qoydum və bu barədə evdə heç kəsə bir söz demədim. Üstündən bir müddət keçdi, bir gün yenə də Qaraqız arvad bizi gəlmışdı, deyəsən, bu dəfə şor alırdı. Nənəm tərəzidə şoru çəkib ona verdi. Arvad çıxıb getdi. Bir azdan qonşuluğumuzda yaşıyan hesab müəllimi Şaban müəllim də gəlib şordan, noxuddan nə isə alıb getdi. Sonra bir neçə qonşu da gəlib nənəmlə alver etdilər. Bu zaman qəribə bir hadisə baş verdi. Bir də gördük ki, Qaraqız arvad hay-küylə bizim evə tərəf gəlir. O çatar-çatmaz həyətdə bir həngamə qopartdı ki, gəl görəsən. Nənəm tez həyətə düşüb baş verənlərlə maraqlandı. Qaraqız arvad əlindəki şoru nənəmə göstərərək, qiyamət qoparırdı. Nənəm isə onu sakitləşdirməyə çalışaraq, nə baş verdiyini öyrənmək istəyirdi.

Qaraqız isə əlindəki şoru nənəmə göstərərək nə isə başa salmağa çalışırıdı. Deyəsən, nənəm onu anlamışdı. Qaraqız bu dəfəki aldığı şorun kilodan az olmasından narahızlıq edirdi.

Nənəm şoru onun əlindən alıb tərəziyə qoydu və çəkdi. Hər ikisi gözlərini tərəzinin pərsənginə dikmişdilər. Tərəzinin hər iki gözü bərabər dayanmışdı.

Nənəm özü də fikriliydi. O, çəki daşını əlinə alıb, o tərəf-bu tərəfinə baxdı... Birdən o daşın qırğından bir çımdık yerin qopub düşdüyüünü gördü. İlk dəfə idi ki, nənəmin utandığından sifətinin qızardığını gördük. O evə dönüb yağıdan, şordan əlinə nə keçdişə gətirib Qaraqızın torbasına qoyub onu yola saldı, heç pul da almadi.

Sonra arvad çəki daşını bizə göstərib:

-Bu kimin işidir? - soruştı.

Qorxumuzdan heç kəs cinqırını belə çıxartmadı

Arvad dərindən köks ötürürüb:

-Siz məni günaha batırdınız! - dedi və ağladı.

Üstündən çox illərin keçməsinə baxmayaraq, hələ də məni düşündürən bir məsələnin narahatılığını keçirirəm. Necə oldu ki, ömründə bircə gün də dərs oxumaşın, savadsız, lal-kar olan bir qadın çəki daşından qopmuşdırnaq boyda bir tilişkəyə görə tərəzinin səhv çəkdiyini hiss edə bildi, amma ali təhsili olan və uzun müddət riyaziyyatdan dərs deyən bir müəllim bunu hiss edə bilmədi.

...Nənəmiz yüz yaşında dünyasını dəyişdi. Allahdan dilədiyi kimi bir gün də olsun yorğan-döşəkdə xəstə yatamadı. Elə sağ-sağlam, axşam yatağına girib yatdı və bir də səhər oyanmadı...

Birinci dəfəydi ki, həmin səhər ev adamları ondan

qabaq yerlərindən durmuşdular. O isə həyət-bacada gözə dəymirdi. - Yəqin, naxoşlayıbdır! - deyə heç kəs qayıb onu oyatmadı. Amma narahat idik.

Ev adamlarından kimsə nənəmizin yatdığı otağa yaxınlaşdı. Yaxınlaşmağıyla ağlaya-ağlaya geri dönməsi bir an oldu...

Mən onun ölümünü öz gözlərimlə gördüm. Arxası üstə dümdüz uzanmışdı. Gözleri yumuluydu. Mənə elə gəldi ki, nənəm ölü zaman öz gözlerini də özü öz əliyə qapamışdı. Çünkü onun bir əli sinəsində, o biri əli isə gözlerinin üstə quruyub qalmışdı. Sifəti ağappaq, nurlu idi. Bir azca gülümsər çöhvərsindən, sanki bəxtvərlik yağırdı. Onu ağrısız-əzabsız öz dərgahına apardığına görə, yəqin, Allahına şükranlığıydı onun bu gülümsər çöhvərəsi.

Nənəm günortaya yaxın dəfn olundu. Qəbiristanlıqə aparıllarkən mən də onun cənəzəsi qoyulmuş mafaya ciyinlərimi söykədim. Qu quşunun tükü kimi yüngül idi nənəmin cansız bədəni. Yazıq arvad, heç kəs inciməsin deyə, elə bil, öz cənəzəsini də məzara özü aparırdı.

Nənəm böyük bacıma bir vəsiyyət etmişdi. Tapşırılmışdı ki, Qaraqızın bundan sonra aldığı nə olacaqdısa, onu tərəzidə artıq çəksin. Nənəmiz son günlərində yəqin ki, bunun xiffətini edirmiş.

Onun vəsiyyətini böyük bacım yerinə yetirirdi. Qaraqız arvad hər dəfə bir şey almağa gələndə bacım çəkidən əlavə onun qabını doldurmamış yola salmazdı. O da, iki əlini qoşalaşdırıb üzünə qoyer və boynunu əyərek gözlərini yumub ölmüş nənəmizi belə yad edirdi.

Nənəmin qırx mərasimini yola verəndən sonra birdən-birə o çəki daşı da yoxa çıxdı. Hara getdi, kim apardı bilən olmadı. Hamımız çox qəmləndik. Axi, nənəmizi bizə ən çox xatırladan o çəki daşı idi. O çəki daşı, elə bil, nənəmin ruhu idi. Birdən-birə o ruh da bizi tərk edib getmişdi...

Çəki daşından sonra Qaraqızın da ayağı bizim həyətdən kəsildi. O, bir daha bizim evə gəlmədi. Get-gedə evimizin səliqə-səhmanı da pozuldu. Atamla, anam hər gün bir-birləriylə deyinirdilər, günlərlə küsülü qalırdılar, onları barışdırıb da olmurdu. Uşaqların birinin sözü, o birinin boğazından keçmirdi, tez-tez dava-dalaş edirdilər.

Həyətimizin mer-meyvəsi, bostan-tərəvəzi yavaş-yavaş solub-solxurdu, alan olmurdu. Mal-qaranın yağı, pendiri də azalmışdı. Həyətdə, güllüyaylıq kimi rəngbərəng olan, toyuq-cüçələr də qırılıb, azalmışdır. Evimizin urvatı, xeyir-bərəketi də çəkilmişdi, ziyan ziyən üstündə dəyirdi həyət-bacamıza.

...İllər ötdükcə dünyanın nizam-tərəzisi də yavaş-yavaş dəyişib, pozulmağa başlayırdı... Elə bil, bizim evi də, el-obanı da, hətta kainatı da səhmana salan nənəm və bir də onun çəki daşı imiş...